


# Jurnalistlərin dostu...

**A**zərbaycanda milli, müstəqil mətbuatın inkişaf tarixi, peşəkar medianın yaranmasına Ümummilli Lider Heydər Əliyevin adı ilə bağdır. 1969-cu ilin 14 iyulunda dəhi şəxsiyyət Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləmiş mətbuatın inkişafında asaslı döñüs yaratdı.

1978-ci ilə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında rus dilini yanaşı, Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması ilə mətbuatımızda uzun onilliklər qadağan olunan milli adət-ənənələrimizden, milli tariximizden, mədəniyyətimizden, dilişimizden bəhs edən yazılar yazılımaq başlanıldı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistik fakültəsinin elçi tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistik məktəbinin formallaşmasında, müasir jurnalistikin inkişafında müümü və müstesna rol oynadı.

Qeyd etmək yerinə düşür ki, 1991-ci ilə müstəqiliyimizin ikinci dəfə elde olunmasının ardından mətbuat sahəsindəki vəziyyət de digər sahələrdə olduğu kimi ürekeçən deyildi. Təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi, ölkənin silahlı qruplaşmaların mübarizəyedən sonra qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatı da inkişafına mənneklər törədirdi. Həmin vaxtlarda cətinliklə nəşri edilən qəzetlər yaradılan bürokrat engeller asıl həqiqiñ xalqa çatdırılmasına mane olurdu. AXC-Müsavat, həkimiyətinin jurnalistikaya, jurnalistlərə münasibəti həkimiyətdə təmsil olunma seviyyələri ilə adekvat idi. Memurlar istenilen jurnalist həqində istədiyi qararı verirdi ve söz azadlığı, fikir plüralizmi kimi mənşələr Azərbaycanda yaxşılaşdırılmışdır. İstir Həsen bəy Zərdablı dövründə miras qalan, isterse de Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən formallaşdırılan milli mətbuat enənələri kobud şekilde daşıldı. Mətbuatın inkişafına mane olmuş, azad sözü bölgənin 1992-ci ilde yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətinə dənə də ağırlaşdırıldı. Milli maraqalı maddiyyətə satınlar qorxurdular ki, onların eleyhinə hər hansı bir informasiyanın, eslinde isə, həqiqiñ xalqa çatdırılmasına onları siyasi iflasına getirib çıxarıraq. 1993-cu ilin aprel ayında senzurənin

**Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının temin edilməsi sahəsində tədbirlər haqqında" Fərman 1875-ci ildə "Əkinçi" qəzeti ilə esası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilmesi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması demək idi**



təbliğinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını ehtəsi etmək vəzifəsindən yaradılmış, jurnalistlərin serbest məlumat alda etmek və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şekilde məhdudlaşdırıldı. Amma mətbuatın inkişafının qarşısını alan, onu da cərçivedə məhdudlaşdırılan antidemokratik siyasetə Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ilde xalqın teklidi və tələbi ilə yenidən siyasi həkimiyətə qayıdırı işi son verildi. Azərbaycanda ictimsai-siyasi sabitlinin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, səsli-şəhər-iqtisadi problemlərin həlli şəsi, fikir azadlığınıñ orqanızma sahəsində esaslı irəliyilişlərə şərait yaratırdı. Mətbuat organlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmə tədbirlərə ölkə fikir plüralizminin genişləndirilməsine yol açdı. Müstəqil kütləvi informasiya vəsətlerinin təsis edilməsi ilə milli mətbuat enənəsi davam etmeye başladı.

Ulu Öndər Heydər Əliyevin rehberliyi ilə hazırlanmış müstəqil Azərbaycanın Konstitusiyasında da mətbuatın serbest məlumat alda etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şekilde məhdudlaşdırıldı. Amma mətbuatın inkişafının qarşısını alan, onu da cərçivedə məhdudlaşdırılan antidemokratik siyasetə Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ilde xalqın teklidi və tələbi ilə yenidən siyasi həkimiyətə qayıdırı işi son verildi. Azərbaycanda ictimsai-siyasi sabitlinin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, səsli-şəhər-iqtisadi problemlərin həlli şəsi, fikir azadlığınıñ orqanızma sahəsində esaslı irəliyilişlərə şərait yaratırdı. Mətbuat organlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmə tədbirlərə ölkə fikir plüralizminin genişləndirilməsine yol açdı. Müstəqil kütləvi informasiya vəsətlerinin təsis edilməsi ilə milli mətbuat enənəsi davam etmeye başladı.

həfizə edən Baş İdare İcəri idarəti, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzəret tətbiq edilmişdir ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü.

1999-cu ilin sonunda qəbul olunan "Kütləvi informasiya vəsətleri haqqında" yəni Qanun mətbuatın demokratik prinsiplərinə dəha da möhkəməndirilməsini xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bürokratik engellerin aradan qaldırılmasına yol açdı. Bu sənəd mətbuatda dövlət qeydiyyatı lağıt olundu və yeni mətbuat organlarının təsis olunması prosesində əsaslandırdı. Ulu Öndər Heydər Əliyev bu qərarı məməkən böyük siyasi irade nümayış etdirdi. Bununla da Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlangıcı qoyuldu. Məhz senzurənin ləğvindən sonra jurnalistlərin öz peşələrinə münasibətde məsuliyəti də artdı. 6 avqust Fərmani həm də o dövr-

de postsovət məkanında ilk olaraq Azərbaycan mətbuatının dövlət nəzərindən çıxmamasına şərait yaratmışdı. Yeni bu məzmunlu Fərman yalnız Azərbaycanda verilmişdi. Sevinclidir ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə söz və məlumat azadlığının temin olunması istiqamətində yürüdüyü siyaset Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Bu gün dövlətəməz başçılıq genişniyəgaslı tədbirlər sırasında söz və məlumat azadlığının dəha geniñşləndiriləməsi xidmət edən addımlar, o cümlədən, mətbuatın inkişaf istiqamətində göstərilən qayğı xüsusi olaraq dəyərləndirilməlidir. Belə ki, mənşə Prezident İlham Əliyevin Fərman və sərəncamlarına uyğun olaraq, qəzətələr "Azərbaycan" neşriyyatına olur orcları silindi, ölkənin onlarla jurnalisti ali dövlət məkəfətləri ilə təltif olundu, kütləvi informasiya vəsətlerinə maddi yardım edildi ve bu gün de edilir.

Ulu Öndər mətbuat və mətbuat nümayəndələrini göstərdiyi diqqət və qayğı Ümummilli Liderin laiqliyi dəvamçı Prezident İlham Əliyev tərəfindən davam etdirildi. Ölkəmizdə söz və məlumat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayıda müxtəlif qəzət və jurnalıllar nəşr olunur, internet qəzətçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı ilə Azərbaycan mətbuatı global informasiya məkanına daxil olub. Yeni dövrdə mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə zərurət cəviri. Hazırda media məkanında sürətli globallaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilmə zamanın tələbi idi. Bununla əlaqədar, ölkə başçısının tapşırığı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində məqsədən ilə aparılır. Dövlət başçısının 2021-ci il 12 yanvar tarixli "Azərbaycan Respublikasında media sahəsində İslahatların tətbiq olunması haqqında" Fərmanı ilə Kütləvi informasiya Vəsətələrinin İnkışafına Dövlət Dəstəyi Fonduñun asasında "Azərbaycan Respublikasının Media-nın inkişaf Agentliyi" publik hüququn yaradılıb, eyni zamanda, "Media haqqında" Qanunun qəbul edilməsi ölkəmizdə media sahəsində İslahatın daha sürətli və mütəşəkkil qaydada aparılması imkan verir. Azərbaycanda media İslahatlarının "yol xəritəsi" kimi dəyərləndirilən "Media haqqında" Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyin təmin edilməsi, yəni mediyanın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, həbələ jurnalistik peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaratılmasıdır. Hər zaman Azərbaycan həqiqətlərinin təbliğli missiyasını uğurla keçirən mətbuatımızın 44 günlüğü Vətən mühərribəsinin gedisində ölkəmizin düşmən təbliğatına qarşı informasiya məbərəzisine töhfələri verdiyi kimi, postmühərribə dövründə de bu işi uğurla davam etdirməkdədir.

**Sevinc Azadı,**  
*"iKİ SAHİL"*